

# Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9 və 10 fevral tarixli saylарımızda)

Güneyin tanınmış şairi Əli Daşqın "Sevgi damosu" adlı səyahətnamə xarakterli əsərində Moskva, Bakı, Təbriz, Sulduz və Urmu-Urmıya şəhəri haqqında təəssüratlarını qələmə alıb və şimalın buzlu soyuğunda üzüyən Moskva ilə odlar diyarının yanar ulduzları Bakı, Təbriz, Sulduz və Urmiya şəhərlərinin incə müqayisəsini aparıb. Vaxtılıq mövcud rejimin qadağaları üzündən Təbrizdən Quzey Azərbaycana birbaşa deyil, Moskvaya, oradan isə arzularının şəhərinə, illərlə həsrətini çəkdiyi Bakıya, bütöv vətənin ayrı salınmış digər parçasına gələn və bu uzun yolboyu gör-dükələrinin əsasən səyahətnamə yazan şair "Sevgi damosu"nun (cəhənnəminin) da məhz odlar yurdunda bərqərar olduğuna əmin olub. Əmin olub ki, sevgililərin son duracağı və alovlar şahə qalxan ocaqların anası məhz Urmu-Urmıyadır. Oda-ocağa-torpağa-anaya-doğurucu bir varlığı

özünü qurban edən Əli Daşqın əmin olub ki, Urmiyada - "Sevgi damosu"nda əsl sevənlər-həqiqi aşiqlər fani dünyanın çirkinliklərindən, ikiüzlü, şikəst mənəviyyatlı insanların rəzziliklərindən, qara fikirlərindən uzaqda, odların, alovların qucağında xoşbəxt, bəxtəvərdirlər: "Burasi köz bağçası, sevgililərin lap öz bağçasıdır, burası Urmu-Urmıya, yəni sevgi damosu, sevgililərin son duracağı və atəşlərin anasıdır! Yanalım və bütün sevgililəri yandıralım odumuza! Qaragozlu, ayaklı sevgilim, yanalım! Şükürler olsun Tanrıya! Sonunda düşdük bu atəşə! Ateşə, oda girmək oğul ürəyi isteyir, el gücü tələb edir. Vurğun və əren könlü gərəkdir bunun üçün:

Alışib yanmağa öyrədib anam!

Olurmu anamı unudub danam?!

Başqa söz deyiləm, Azərbaycanam...

Tüstüsüz yanıram köz arasında!".

Min təəssüflər ki, qoynunda sevgi ocağını Urmıya şəhərini də bəsləyən Urmu gölü, ana təbiətin bu nadir möcüzəsi insan və təbiət cəlladlarının qeyri-rəsmi fitvası ilə açıq-əşkar qurudulur. Min təəssüflər ki, UNESCO da avtoritar bir təşkilat olaraq qəti hərəkətə keçmir və bu gün bu sevgi ocağı yanıb daha da alovlanmaq taleyi ilə yox, əbədi sönmək və məhv olmaq təhlükəsi ilə üz-üzədi... [https://az.wikipedia.org/wiki/Urmıya\\_gölü](https://az.wikipedia.org/wiki/Urmıya_gölü) internet səhifəsində yazılığına görə, Güney Azərbaycanın və İranın ən böyük gölü olan bu gölün mütləq hündürlüyü

*Urmıyanın və Urmu gölü  
hadisələrinin Güney Azərbaycan  
ədəbiyyatında bədii təcəssümü...*

1280 metr, eni 55 kilometr, uzunluğu 140 kilometr sahəsi 5 822 kvadratkilometr, həcmi 45 kubkilometr, dərinliyi 16 metr, orta dərinliyi isə 5 metr olaraq göstərilib. İndi bu ölçü 2 metrə qədər, son məlumatlara görə isə ondan da az hesablanır. Urmu gölünə Açıçay, Nazlıçay, Sofıçay, Leylançay, Cığatiçay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çayları töküller. Əsrarəngiz deltasi və çoxlu sayıda adalarına görə "Suda üzən yaşayış yeri" adını qazanmış

təbiət möcüzəsi qeyd etdiyimiz kimi, bu gün biganəliyin qurbanına çevrilib. Əslində, bu biganəliyin kökündə türkün tarixi məkanını dağıdıb məhv etmək kimi məkrli bir siyaset durur. Bəzən aramsız quraqlıqlılar zamanı Urmu gölü nisbətən dayazlaşsa da, sahəsi heç vaxt

azalmayıb. Elmi mənbələrin də təsdiqlədiyi kimi, bölgəyə yağıntının ən az düşdürü illərdə belə, Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, bunun başlıca səbəbi isə gölə yeraltı çayların axmasıdır. Suyunun tərkibində duzun miqdarının çox, duzluğunu səviyyesinin yüksək olmasına görə qışın ən sərt dönenlərində belə, gölün suyu donmur. Urmiya gölündə irili-xirdali 102 ada mövcuddur, adaların ümumi sahəsi isə 33,640 hektardır. Əhalisinin əksəriyyəti, təxminən 90%-i Azərbaycan türkləridir. Hazırda bu adalarla yaşayan Güney Azərbaycan türkləri əsasən ekinçilik, maldarlıq, gülçülük, bağçılıq və xalçaçılıqla məşğul olurlar. Turizm üçün çox əlverişli olan ərazidəki limanlar hər zaman gəmiləri qəbul etməyə hazırlıdır. Hətta köçəri quşların da isti ölkələrə uçuşu zamanı bu göl keçid məntəqəsi rolunu oynayır. Nə yazıq ki, bu keçid məntəqəsi getdikcə artan duz təbəqələri üzündən quşlar üçün öz həyatı əhəmiyyətini də itirməkdədir. Çünkü qanadları duzlu suda duz kristalları ilə yüklenən quşlar yenidən uça bilmir və məhv olub sıradan çıxırlar. Bu gölün suyu yüksək dərəcədə duzlu, şordur. Yəni dünyanın ikinci şor dənizidir. İsraille İordaniyanın arasında yerləşen Ölü dəniz adını almış Qırmızı dəniz kimi...

*(davamı növbəti saylарımızda)*

Esmira FUAD,  
filologiya elmləri doktoru.

